

TALİŞQARŞISI-CƏLİLABAD ÇÖKƏKLİYİNİN MEZOKAYNOZOY ÇÖKÜNTÜLƏRİNİN PALEOTEKTONİK VƏ PALEOCOĞRAFI TƏDQİQİ ƏSASINDA NEFT-QAZLILIQ PERSPEKTİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Ə.M. Salmanov¹, B.İ. Məhərrəmov¹, F.İ. İbadov², Ə.İ. Xuduzadə³

¹SOCAR Neftqazelmitədqiqatlayıhə İnstitutu, ²SOCAR, ³"AzNEFT" İB


Azərbaycanın cənub-şərqində yerləşən Talışqarşısı-Cəlilabad çökəkliyi Talış dağlarının şimal-şimal-şərq, Muğan düzünün cənub-qərb hissələrini əhatə edir və mürəkkəb tektonik quruluşa malikdir. Rayonun ərazisi şərqi dən Saatlı-Lənkəran məməkün neftli-qazlı rayonu, qərbdən İran, cənub-qərbdən Talış tektonik qırılması, şimal-qərbdən isə Aşağı Araz tektonik qırılması ilə hüdudlanır (*şəkil 1*). Talışqarşısı-Cəlilabad məməkün neftli-qazlı rayonu daxil olmaqla Talış ərazisi tektonik cəhətdən üç böyük antiklinoriumu və onların arasında yerləşən iki sinklinoriumu əhatə edir. Astara antiklinoriyununu Burovar antiklinoriumundan Alaşar-Burovar silsiləsini əhatə edən Yardımlı sinklinoriumu ayırrı.

Burovar qalxımı və Lerik sinklinoriumunda Oliqosen-Miosen yaşlı molass çöküntüləri Son Eosen yaşlı fliş xarakterli vulkanik-çökmə sūxurları üzərinə bucaq uyğunsuzluğu ilə qeyri-uyğun yatırı.

Talışqarşısı-Cəlilabad çökəkliyinin geoloji quruluşunda iştirak edən Üst Maykop - Üst Sarmat çöküntüləri yer səthinə çıxır. Hövzədə Maykop əsrinin birinci yarısında qumlu-gilli çöküntülər, ikinci yarısında isə əsasən gillər çöküb. Alt Miosen çöküntüləri litoloji cəhətdən qumlar, tuflu qumdaşları, konqlomeratlar, fauna və flora qalıqlı gillərdən ibarətdir. Qalınlığı 1200 m-ə çatan Maykop çöküntülərində gips, yarozit və kömür layıcılarının olması çöküntütoplanma prosesinin laqun şəraitində getdiyini göstərir.

Aparılmış paleogeoloji tədqiqatlar əsasında Talışqarşısı-Cəlilabad çökəkliyinin Üçüncü Dövr neft sistemi qiymətləndirilmişdir. Analitik tədqiqatlar nəticəsində kəsilişdə potensial ana neftli sūxurlar aşkar olunmuş, onların gömülülmə tarixi və yetkinləşməsi izlənilmişdir.

Eosen-Miosen sūxurlarında KH-lərin toplanması baxımından perspektivli kəsiliş və sahələr müəyyən edilmiş, ehtiyatların perspektivlik dərəcəsinə görə tədqiqat sahəsinin ranqlaşdırılması aparılmışdır.



Şəkil 1. Talışqarşısı-Cəlilabad çökəkliyinin tektonik sxemi (B.İ. Məhərrəmov)

Litofasiya

Çökəkliyin geologiyasının öyrənilməsi məqsədilə ayrı-ayrı illərdə lito-stratiqrafik tədqiqat və geoloji planalma işləri aparılmışdır.

Y.D. Kozinin fikrincə (1939), Eosen dövründən başlayaraq bazalt çöküntülərinin əraziyə axını baş vermişdir. Bütün Oliqosen dövründə andezit-bazalt çöküntülərinin 5 axını baş vermişdir. Müəllif hesab edir ki, bu axınlar Savalan dağında baş vermiş vulkan fəaliyyəti ilə əlaqədardır.

Uzuntəpə sahəsində qazılmış qayaların kəsilişlərində Çokrak, Konk, Karaqan çöküntüləri qeydə alınmayıb. Az qalınlıqda Foraminifer, Maykop, Sarmat çöküntüləri açılmış və sonuncular Maykop çöküntüləri üzərinə qeyri-uyğun yatmışdır; Ağcagıl

və Postpliosen çöküntülərinin qalınlığı isə qonşu sahələrə nisbətən artır. Kəşfiyyat quyu məlumatlarına görə kəsilişdə aşağıdakı stratiqrafik vahidlər açılmışdır: Dördüncü Dövr - 495 m, Ağcagil - 212 m, Sarmat - 260 m, Maykop - 462 m, Foraminifer - 1216 m.

Müxtəlif dövrlərdə bir sıra müəlliflər Cəlilabad və Talış ərazilərinin litostratiqrafiyasını, tektonikasını və neft-qazlılığını öyrənmişlər (Ştal, 1907; Osvald, 1910; Lednev, 1913; Boqaçev, 1917, 1927; Vəzirzadə, 1928; Meşkoviç, 1930; Əlizadə, 1945; Əhmədov və b., 1950; Kuznetsova, Voraşilova və b. 1952; D.Daidbəyova, Kuznetsova və b., 1952, 1953; Ş.F.Mehdiyev, A.S. Bayramov 1953; V.P. Rentqarten, 1958).

Eosen çöküntüləri 3 şöbəyə bölünür: alt, orta, üst (ümumi qalınlıq 4400 m). Alt Eosen (P.P. Andrusova görə "A" lay dəstəsi) çöküntüləri ümumi qalınlığı 800 - 1000 m olan bazalt, brekçiya, tuflar, tuflu brekçiya və tuflu konqlomeratlardan, Orta Eosen (Andrusova görə "B" lay dəstəsi) ümumi qalınlığı 500 - 600 m olan qumdaşlar, tuflu qumdaşlar, gilli şistlər, argillit və alevrolitlərdən ibarətdir. Üst Eosen - "D" vulkanogen lay dəstəsinin qalınlığı 1000 m-dir.

Ümumi qalınlığı 3000 m olan Maykop lay dəstəsi aşağıdakı horizontlara bölünür: Xadum (qalınlığı 800 m), fliş horizontu (1100 m), birinci qumlu horizont (490 m), ikinci gilli yarımdəstə (500 m), ikinci qumlu horizont (600 m) ayrıılır.

Tarxan horizontu qalınlığı 25-30 m olan konqlomerat sűxurları ilə xarakterizə olunur. Orta Miosen çöküntüləri sarımtıl rəngli sıxlasmış mergel, fauna qalıqlı gillərdən təşkil olunub. Üst Miosen isə gillər, qumdaşlar ilə xarakterizə olunur [1, 2, 7].

Çokrak horizontu qalınlığı 300 m olan fliş çöküntüləri ilə səciyyələnir. Gillərdən ibarət Konk horizontunun qalınlığı 80 m-dir. Sarmat mərtəbəsi üç yarım mərtəbədən ibarətdir: alt - gilli (qalınlıq 200 m); orta - qumlu oolitli əhəngdaşı, konqlomeratlı (120 m); üst - nazik qum araqtılı gil layı (200 m). Kəsilişdə həmçinin Pliosen, Abşeron, Dördüncü Dövr və kontinental Qədim Xəzər çöküntüləri ayrılır. Pliosen çöküntüləri çıraq və bazaltlarla səciyyələnir.

Abşeron mərtəbəsi sűxurları qazma məlumatlarına görə gil və qumdaşlardan ibarətdir. Qalınlıq 800 m-dir. Dördüncü Dövr və müasir çöküntülər dəniz və kontinental fasiya ilə təmsil olunub. Qalınlıq 350 - 450 m-dir.

Talışqarşısı-Cəlilabad çökəkliyində yayılmış Maykop - Sarmat yaşılı sűxurların kollektorluq xüsü -

siyyətləri haqqında məlumatlar Ş.F.Mehdiyevin, A.S.Bayramovun (1953, 1954) əsərlərində qeyd olunur. Müəlliflər qeyd edirlər ki, kəsilişdə gilliliyin artması ilə əlaqədar olaraq, bu sűxurların kollektor xüsusiyyətləri pisləşir (1958).

Paleotektonik və paleocoğrafi şərait


Talışqarşısı-Cəlilabad çökəkliyinin geoloji inkişaf tarixinin izlənilməsi göstərir ki, Paleozoy və Mezozoy dövrlərində bu ərazi mütəmadi olaraq gömülü məryə məruz qalmışdır. Üst Təbaşir dövründə bu sahə Elburş və Kiçik Qafqaz geosinklinalına daxil olmuş, Təbaşirin sonunda isə ümumi qalxma baş vermiş və Talış zonası bu qalxımın kənar yamaclarını təşkil etmişdir [3, 6, 7]. Ərazi qırıntı və vulkanik sűxurların akkumulyasiya zonası olmuşdur. Talışın cənubunda Dəştı-Muğanın Ərdəbildən şimalda yerləşən hissələrində yer səthinə çıxan və Uzuntəpə qalxımında qazılan quyuda açılan Üst Təbaşir çöküntüləri litofasial xüsusiyyətlərinə görə qalınlığı 1000 m-ə çatan açıq-boz, boz rəngli gil və mergellərdən ibarətdir (*şəkil 2, A*).

Paleogen dövrü ərzində Talış zonasında tektonik hərəkətlər mütəmadi olaraq davam etmişdir. Tədqiqatlar göstərir ki, Talışqarşısı-Cəlilabad çökəkliyinin Paleosen hövzəsində mikroorqanizmlər mövcud olmayıb. Bu dövrdə qalınlığı 1400 m-ə çatan tuf-alevrit, qumdaşı, konqlomerat və qravelitlərdən ibarət çöküntü qatı toplanıb (*şəkil 3*). Paleosenin sonunda çöküntütoplanma prosesində qısa müddətli fasılələr qeydə alınmışdır. Qalxma prosesi nəticəsində quru ərazi genişlənmiş və qırışıqlar əmələ gəlmüşdir [4, 5, 7].

Eosen kəsilişinin daban hissəsində konqlomerat-ların qeydə alınması tədqiq olunan zonada Üst Eosen dənək dəniz hövzəsində transgressiya baş verdiyini göstərir.

Erkən Eosendə Təbaşir yaşılı substrat parçalanır, cənub-şərq istiqamətində uzanan Talış çökəkliyi yaranır. Çökəklik ilk vaxtlar Talış dağlarını və Cənubi Azərbaycanın qonşu rayonlarını əhatə edir (*şəkil 2, B*). Çökəkliyin cənub-qərb yamacı Elburş dağlarının şimal-qərb batımında Eosen yaşılı vulkanik kompleksin Yura və Üst Təbaşir çöküntü kompleksi üzərində yatdığı sahələri əhatə edir. Çökəkliyin şimal sərhədi isə Araz çayının sol sahilində Kiçik Qafqaz antiklinoriumunun periklinal gömülü zonalardan keçir.

Erkən Eosendə ən intensiv çökəklik prosesi Eosenə qədər mövcud olan Astara qalxımının şimal və şərq



Şəkil 2. Litofasiya və qalınlıq xəritələri (B.İ.Məhərrəmov)


A - Üst Təbaşir çöküntülərinin (1 - izopaxitlər; 2 - karbonatlı-terrigen çöküntülər; 3 - megatektonik strukturların sərhədi); B - Eosen çöküntülərinin (1 - izopaxitlər; 2 - çöküntülərin pazlaşma sərhədi; 3 - gillər; 4 - qumlar; 5 - alevritlər; 6 - tufogen-çökmə sűxurlar (tuflu qumdaşı, konqlomerat, alevrit və gravelitlər); 7 - vulkanogen sűxurlar; D - Maykop çöküntülərinin (1 - izopaxitlər; 2 - çöküntülərin pazlaşma sərhədi; 3 - gillər; 4 - qumlar; 5 - mergellər; 6 - tufogen-çökmə sűxurlar (tuf-qumdaşı, konqlomerat, alevrit, gravelitlər) yuyulma sahəsi

hissələrində olub. Bu yerlərdə baş verən çat tipli sualtı vulkanizm nəticəsində qalılığı 1300 m-ə çatan piroklastik material və lavalar toplanmışdır. Terrigen materialların kəsilişdə iştirak etməməsi ətraf yuyulma sahələrinin dəniz səviyyəsindən yüksəkdə yerləşməməsi və relyefin düzənlik olması ilə izah olunur. Çöküntülərin fasial tərkibi və qalınlıqlarının hövzə boyu tez-tez dəyişməsi isə dəniz sahillərinin girintiliçixintili və hövzə dibinin vulkanların yaratdığı relyefə malik olması ilə izah oluna bilər [4, 7].

Son Eosendə Azərbaycanın digər çökəkliklərindən fərqli olaraq, Talış çökəkliyində regressiya prosesi başlamışdır. Bu dövrdə vulkanlar aktivləşmiş və toplanan 2500 m qalınlıqlı vulkanogen-çökmə mənşəli fliş xarakterli çöküntülər litoloji və petroqrafik xüsusiyyətlərinə görə alt hissədə tufogen-çöküntü, orta hissədə vulkanogen və üst hissədə alevritli-qumlu olmaqla üç hissəyə bölünmüştür.

Qumlu çöküntülərin şimal-qərb istiqamətində, qumlu-alevritli çöküntülərin isə cənub-şərq istiqamətində artması yuyulma mənbəyinin şimal-qərbdə olduğunu göstərir. Eosenin sonlarında hövzənin ən dərin yeri Talışın şimal hissəsində, müasir Burovar antiklinal zonasında yerləşmişdir.

Eosenin sonunda Talış zonasında qalxma və qırışiqəmələgəlmə prosesləri intensivləşir. Bu zaman Talış çökəkliyində Burovar qalxımı



Şəkil 3. Talış dağ silsiləsi və Cəlilabad ön çökəkliyi üzrə geoloji profil
(T.Ə. İsmayılovun redaktorluğu ilə tərtib olunub)

və Lerik sinkinal çökəkliyi yaranır.

Oliqosen-Alt Miosen yaşlı molass çöküntüləri Burovar qalxımı və Lerik sinklinoriumunun son Eosen yaşlı flişoid xarakterli vulkanik-çökəkli səxurları üzərinə bucaq uyğunsuzluğu ilə yataraq, yeni törəmə Yardımlı çökəkliyini yadadır.

Masallı çökəkliyində Maykop əsrinin birinci yarısında qumlu-gilli çöküntülər, ikinci yarısında isə əsasən gillər çökür. Qalınlığı 2000 m-ə çatan Maykop lay dəstəsi çöküntülərində gips, yarozit və kömür layciqlarının olması çöküntütöplanma prosesinin laqun şəraitində getdiyini göstərir.

Talış çökəkliyinin şimal-qərbində yerləşən Saatlı-Lənkəran qalxımlar zonasında Maykop çöküntülərinin qalınlığının 1000 m-ə qədər azalması, bu qalxımlar zonasının konsidimentasiya səciyyəli inkişafda olduğunu, çöküntülərin isə daha narindənəli terrigen materiallardan təşkil olunması zananın yulma sahəsindən daha uzaqda yerləşdiyini göstərir.

Maykop dövrünün sonunda dəniz ərazi rayonun yalnız şimal-şərq hissəsini əhatə edir (**Şəkil 2, D**). Bu cür geotektonik və paleogeografi mühit Tarxan, Çokrak, Karaqan və Konk dövrlərinə dək saxlanılmışdır. Sarmat dövründə hövzə bir qədər genişlənir, kəskin dayazlaşma ilə əvəz olunur və Üst Sarmatda qalxma prosesi baş verir. Bu proseslər Talış qırışılıq zonasının yaranması ilə başa çatır. Səxurlar qumlu-gilli fasıya ilə və nadir hallarda mergel ilə səciyyələnir. Tarxan,

Çokrak, Karaqan, Konk horizontları Tumarxanlı, Novruzallı, Cəlayir, Gərməli, Boyxana, Bəcirəvan, Ləzran və Ağdaş sahələrində qazılan struktur-xəritəalma quyuları və təbii çıxışlara görə öyrənilmişdir. M.P. Voroninə görə Sarmat çöküntüləri nisbətən geniş yayılmışdır. Litoloji cəhətdən bu çöküntülər monoton terrigen səxurlar ilə mürəkkəbləşir.

Ağcagıl transgressiyası dövründə dəniz Talış dağetəyi zolağını əhatə edir. Pleystosen və Holosen dövründə Talış zonası daim qalxmaya məruz qalmış və burada kontinental rejim hökm sürmüştür. Ağcagıl mərtəbəsi qazma ilə aşkar olunmuşdur. Qalınlıq 20 - 200 m-dir.

Tektonika

Tədqiqat ərazisinin tektonik quruluşu bir sıra çökəkliklərə bölünmüş və Qafqaz istiqamətində uzanan qalxımdan ibarətdir (Qutman, 1932). Tektonik cəhətdən bir-biri ilə fərqlənən 2 quruluş qeydə alınır: laylarının biri digəri üzərinə aşırılmış şimal-şərq hissə və iri strukturlardan ibarət olan cənub-şərq hissə (Məlikqasımılı sinkinalı və Burovar antiklinali). Hər iki zona iri regional üstəgəlmə ilə bölünmişdir (Məstanzadə, Məlikov; 1942).

Tədqiq olunan zona qədim Kürdəmir-Saatlı qalxımından ayrı olmuşdur. Lakin bu qalxım Talış ərazi-sində olan qırışıkların və Mezokaynozoyun ayrı-ayrı


stratiqrafik dövrlərində çöküntütoplanma zamanı paleoqrafi mühitin formalaşmasında böyük rol oynamışdır. Talış qırışılıq zonasının formalaşmasında Cənubi Xəzər çökəkliyi də müstəsna rol oynamışdır.

1980-ci illerin əvvəllərindən başlayaraq Talış-qarşısı-Cəlilabad çökəkliyində aparılan qravimetrik tədqiqat işlərinin nəticələrinə əsasən Cəlilabad çökəkliyində aşkar olunmuş ağırlıq qüvvəsi anomaliyalarının maqmatik sūxurların çöküntü sūxurlara nüfuz etməsi və kristallik fundamentin qalxımı ilə əlaqədar olması ehtimal olunur.

Talış antiklinoriumu şimalda Kür meqantiklinoriumunun şimal yamacı ilə qovuşur və ümumqafqaz istiqamətində uzanır. Antiklinoriumun cənub-qərb qanadı Cənubi Azərbaycan ərazisində yerləşir. Talış dağ silsiləsi tektonik cəhətdən Kiçik Qafqaz-Elburs meqantiklinoriumunun şimal qanadına aid olaraq, 1-ci dərəcəli iri antiklinoriumdur.

Talış antiklinoriumunun ox xəttində Paleosen çöküntüləri yer üzərinə çıxır və Təbaşir yaşılı qayalara rast gəlinir. Qalxımın geoloji quruluşunda Eosen dövrünün vulkanogen qatı, Oliqosen, Miosen dövrünün qumlu-gilli çöküntüləri əsas rol oynayır.

Talışqarşısı-Cəlilabad mümkün neftli-qazlı rayonu daxil olmaqla Talış ərazisi tektonik cəhətdən 3 böyük antiklinorium və onların arasında yerləşən iki sinklinoriuma ayrıılır (*Şəkil 4*). Dağ silsiləsinin tərkibində bu qırışılardan (cənub-qərbdən şimal-şərq istiqamətində) ayrılır: 1) Astara antiklinoriumu, 2) Yardımlı sinklinoriumu 3) Burovar antiklinoriumu,



Şəkil 4. Talış dağ silsiləsi və ətraf ərazilərin tektonik sxemi (E. H-M. Əliyeva)

1 - Astara antiklinoriumu; 2 - Yardımlı sinklinoriumu; 3 - Burovar antiklinoriumu; 4 - Cəlilabad sinklinoriumu; 5 - Talış-Vəndam qalxım zonası; 6 - Cənubi Muğan qalxım zonası

4) Cəlilabad sinklinoriumu, 5) Talış-Vəndam qalxım zonası.

Cəlilabad sinklinoriumu şimal-şərq istiqamətdə Talış dağlarının ətəklərində yerləşir və Burovar antiklinoriumunu Cənubi Muğan qalxımından ayırrı.

2-ci dərəcəli struktur sayılan Cəlilabad sinklinoriumu ərazisində Üst Maykop - Üst Sarmat çöküntüləri yer səthinə çıxır. Burada bir neçə 3-cü dərəcəli dik və ensiz antiklinallar və onları bir-birindən ayıran sinklinallar müşahidə olunur.

Talış dağ silsiləsində yerləşən strukturlar üzrə toplanmış məlumatlar aşağıdakı qanuna uyğunluqları qeyd etməyə imkan verir:

1. Lənkəran vilayətinin şimal-qərb hissəsində olan strukturlar Qafqaz dağları istiqamətində uzanır və yalnız Xəzər dənizi sahillərinə doğru bu uzanma bir qədər dəyişir və en istiqamətinə yönəlir. Bunu Cənubi Xəzər çökəkliyinin təsiri ilə izah etmək olar.

2. Lənkəran vilayətində olan 1-ci və 2-ci dərəcəli qalxımlar bir-birinə paralel yerləşir və xətti qırışılığa aiddir.

3. Bütün qırışılıq zonasında plikativ və dizyunktiv dislokasiyalar bir-birini əvəz edir.

4. Talış dağ silsiləsi vertikal qırılmalarla və üstəgəlmələrlə mürəkkəbləşib.

5. Talış dağ silsiləsində qırışılardan əmələ gəlməsində Üçüncü Dövrdə baş vermiş vulkanların intensivliyi müəyyən rol oynayır.

Talış dağ silsiləsində tektonik gərginliyin intensivliyi şimal-şərqdən cənub-qərbə doğru azalır. Bu, görünür, Uzuntəpə qalxımında olan intensiv enmə ilə əlaqədardır.

Neft-qazlılıq

Tədqiqat ərazisində təbii neft-qaz təzahürləri əsasən Talış qırışılıq sisteminin düzənlik və şimal yamacının dağətəyi zolağında müşahidə olunur. Bu təzahürlər iri qırılma-üstəgəlmə zonasına aid olaraq, qırışılıq zonanın antiklinal oxunun şimal hissəsində yerləşmişlər. Bütün təbii neft-qaz təzahürləri bir zoaqda – subeninə istiqamətdə müşahidə olunur. Təbii neft təzahürləri həm sūxurlarda özünü göstərir, həm də yer səthinə su üzərində neft pərdəsi şəklində çıxır. Bununla yanaşı, neft və qaz təzahürləri qrifon və salza şəklində müşahidə olunur. Mineral su mənbələrində yanar qaz təzahürlərinə rast gəlinir.

Ərazidə aparılan dağ-mədən işlərində (şurflarda, kanallarda, quyularda) çox da böyük olmayan dərinliklərdə qaz və neft təzahürlərinə rast gəlinir. Talışqarşısı-Cəlilabad çökəkliyində KH-lərin təbii

təzahürləri əsasən yer üzərinə çıxmış Maykop və Çokrak yaşlı süturlarla əlaqədardır. Alt Eosen və Sarmat çöküntülərində neft və qaz çıxışları nisbətən az müşahidə olunur.

Struktur-xəritəalma və kəşfiyyat quyuları əsasən Talişqarşısı-Cəlilabad çökəkliyinin şimal və şimal-sərq hissələrində dağətəyi zonada - neft və qazın toplanması üçün nisbətən perspektivli rayonda qazılmışdır. Ana səxurlarla bağlı neft və qaz təzahürləri müşahidə olunan sahələrə yaxın qırışılarda (Şirinsu, Şərəfxanlı, Germəli, Tumarxanlı, Novruzzallı, Cəlayir, Ləzran, Ağdaş-Ləzran, Ağdaş, Bəci - rəyan) bir sıra quyular qazılmışdır.


Struktur-xəritəalma və kəşfiyyat quyuları qazılarkən və qazmadan sonra müxtəlif xarakterli neft-qaz təzahürləri müşahidə olunmuşdur: kernlərdə neft izləri, ağır neftlər, sularda qaz ayrılmaları, gilli məhlulda qaz qabarcıqları. Bir sıra quyulardan: Şirinsu № 85, 88, Şərəfxanlı № 66, 74, 79, 95, Novruzallı № 49, 54, Cəlayir № 4, 32, 34, Ağdaş № 11 (dərin), Bəcirəvan № 8 - neft və qaz tullanışları bas vermişdir.

Neft-qazlılıq perspektivlivi

Strukturların perspektivliyinin qiymətləndirilməsində kollektorların olması və strukturlar baxımdan mümkün generasiya ocaqlarının yerləşməsi nəzərə alınmışdır. Bizim zənnimizcə, Uzuntəpə strukturunun perspektivliyi azdır. Lakin bu strukturun cənub-qərb qanadında Üst Maykop süturlarının tektonik ekranlaşmış zonalarında qaz ola bilər və neft laylarının axtarışında müəyyən perspektivi var. Bu zonalar Talışqarşısı-Cəlilabad çökəkliyinin Eosen və Alt Təbaşir yaşılı ana süturlardan qidalanır. Bu rayon orta perspektivliyə malik sahə kimi qiymətləndirilir.

Tumarxanlı-Gərməli zonasının strukturları 2 antiklinal xətdə yerləşir - Gərməli (Ləzran-Ağdaş, Ağdaş, Bəcirəvan və b.) və Tumarxanlı (Tumarxanlı, Şərəfxanlı, Cəlayir və b.) (*şəkil 5*). Gərməli antiklinal xətti hər iki tərəfdən - şərqdən Tumarxanlı antiklinal xəttindən Cəlilabad çökəkliyinədək, qərbdən Alaşar-Burovar antiklinoriumundan Yardımlı çökəkliyi- nədək potensial generasiya ocaqlarından sərhədlənir. Beləliklə, Gərməli antiklinal xətti KH-lərin əsas generasiya ocaqlarından ayrılmışdır. Ola bilər ki, KH-lər Gərməli və Tumarxanlı antiklinal zonasını ayıran nazik sinklinala miqrasiya olunmuşdur. Bu halda KH-lərin miqrasiyası çox da əhəmiyyət kəsb etmə - yəcək.

Beləliklə, Gərməli antiklinal xəttinin Üst Maykop




Şekil 5. Taliş dağ silsiləsinin şimalı-şərq dağətəyi zonasının və Cəlilabad ön çökəkliyinin perspektivlik dərəcəsinə görə ranqlaşdırılması (E.H-M.Əliyeva)

və Çokrak süxurlarında KH-lerin toplanmasının perspektivliyi çox zəif qiymətləndirilir (*şəkil 5*). Bizim fikrimizcə, Tumarxanlı antiklinal zonasının antiklinal strukturlarının, xüsusilə Cəlilabad generasiya ocağı tərəfə olan qırışığın şərq qanadında Üst Maykop və Çokrak süxurları daha yaxşı perspektivliyə malikdilər. Tələlərin dolmasını mürəkkəbləşdirən amillər qırışıqların kəskin qırılmalarla mürəkkəbləşməsi, həmçinin Cəlilabad çökəkliyi, Tumarxanlı və Gərməli tektonik zonaları arasında qırılmanın olmasıdır (*şəkil 6*). Bu zonanın perspektivliyi tərəfimizdən kafı qiymətləndirilir.

Uzuntəpə qırışığının qərb qanadında Çokrak süxurlarının pazlaşma zonası stratigrafik tələ kimi maraq kəsb edir (*şəkil 6*). Bu süxurların kollektorluq xüsusiyyətini nəzərə alaraq perspektivliyini orta kimi qiymətləndirmək olar.

KH-lerin əsas generasiya ocaqlarının Yardımlı çökəkliyi olduğundan, Alaşar-Burovar antiklinoriunun antiklinal strukturları müəyyən perspektivliyə malik ola bilərlər (*şəkil 3*). Bu zonada Xadum - süxurları yer üzünə çıxır. Bu ərazinin perspektivliyi Üst Eosen ilə əlaqədar ola bilər və burada singenetik yataqların (KH yiğimları) olmasına proqnozlaş-



Şəkil 6. Cəlilabad ön çökəkliyi üzrə geoloji profillər (T.Ə. İsmayıllıdən redaktorluq ilə tərtib olunub)

dırmaq olar. Aniklinalların Yardımlı çökəkliyinə bitişik olan qərb qanadları daha perspektivlidir.

Alaşar-Burovar antiklinoriumunun şimal-şərqində olan Bayxana antiklinalı az perspektivliyə malikdir. Belə ki, bu sahə Yardımlı generasiya ocağından xeyli uzaqda yerləşir və Cəlilabad generasiya ocağından qırılmalarla ayrıılır. Bu zonada ana süturlar Bayxana antiklinalının Ön Eosen süturları ola bilər. Eosen kəsilişində neqativ həcmi-süzülmə xüsusiyyətinə malik qumlu süturların miqdarının böyük olduğunu nəzərə alaraq, bu sahənin perspektivliyi zəif qiymətləndirilir.

Geoloji risklər

Bizim tədqiqatlar göstərdi ki, əsas risk Eosen yaşına neftli süturların yetkinliyinin kifayət qədər olmaması səbəbindən KH-lərin generasiya miqyasının az olması ilə əlaqədardır.

Talışqarşısı-Cəlilabad çökəkliyinin neft-qazlılıq perspektivliyinin proqnozlaşdırılmasını mürəkkəbləşdirən amil Uzuntəpə strukturunda qazma ilə müəyyən olunan bazalt-porfirit sütur qatının olmasına rast gəlmişdir. Bizim fikrimizcə, bu süturlar KH-lərin ana süturlardan kollektorlara miqrasiya yollarında əsas maneədir. Seçilən sahələrin perspektivliyini təsdiq etmək üçün Uzuntəpə strukturunda qazma zamanı aşkar olunmuş bazalt-porfirit qatının sərhədini seys-

mik tədqiqatlarla müəyyən etmək zəruriyidir.

Alaşar-Burovar zonasında əsas risk Eosen kollektorlarının yüksək hipsometrik vəziyyəti ilə əlaqəlidir və neftin biodeqradasiyasına gətirə bilər. İkinci neqativ amil çoxsaylı qırılmaların olmasıdır (flüidlərin yataqdan axmasına səbəb ola bilər). Üçüncü amil Eosen süturlarında kollektor xüsusiyyətlərinin pis olmasıdır.

Regional uzanan nəhəng Peştəsər vulkanogen qatı daha bir neqativ amil kimi qiymətləndirilə bilər. Bu qat Orta Eosen gillərində generasiya olunmuş flüidləri ekranlaşdırır. Beləliklə, Üst Eosen kollektorlarının qidalanması Üst Eosen gilləri hesabına ola bilər ki, bu da KH-lərin generasiya və miqyasını əhəmiyyətli dərəcədə aşağı salır.

Nəticə və təkliflər

Tumarxanlı qalxım zonasının antiklinal strukturlarının, xüsusilə Cəlilabad generasiya ocağı tərəfə olan qırışığın şərqi qanadında Eosen, Üst Maykop və Çokrak süturları daha yaxşı perspektivliyə malikdir. Gərməli qalxım zonasının üst Maykop və Çokrak süturlarında KH-lərin toplanmasının perspektivliyi çox zəifdir.

Uzuntəpə strukturunun cənub-qərb qanadında Çokrak süturlarının pazlaşma zonasının stratigrafik tələləri və Maykop süturlarının ekranlaşma zonaları perspektivli sahələrdir.

Yardımlı çökəkliyi KH-lərin əsas generasiya mərkəzi olduğundan, Alaşar-Burovar antiklinoriumun antiklinal strukturlarında Üst Eosen çöküntülərində singenetik yataqların (KH yiğimləri) olmasını proqnozlaşdırmaq olar və antiklinalların Yardımlı çökəkliyinə bitişik olan qərb qanadları müəyyən perspektivliyə malikdir.

Alaşar-Burovar antiklinoriumunun şimal-şərqində olan Bayxana antiklinalı Yardımlı generasiya ocağından xeyli uzaqda yerləşdiyinə və Cəlilabad generasiya ocağından qırılmalarla ayrıldığına görə az perspektivli hesab edilir.

Seysmik məlumatların yoxluğu Talışqarşısı-Cəlilabad mümkün neftli-qazlı rayonunun neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirir.

Miesen, Eosen və Təbaşir çöküntüləri kəsilişinin

öyrənilməsi, onların tərkibinin, gömülülmə dərinliyinin və KH-ləri ekranaşdırın, tələlərin dolmasına mane olan vulkanik sūxurların regional və lokal yayılma sahələrinin qiymətləndirilməsi üçün Talişqarşısı-Cəlilabad çökəkliyini tam kəsib keçən regional seysmik profillərin işlənməsi məqsədə uyğundur.

ƏDƏBİYYAT:

1. Алиев Ад.А., Байрамов А.А. Новые воззрения на нефтегазоносность палеоген-миоценовых отложений Предтalyшского прогиба. АНХ, №10, 2011, С.12 - 16.
2. Фейзуллаев А.А., Аббасова С.В. «Углеводородный потенциал эоцен-олигоценовых отложений Талыша и степень его реализации. //Азербайджанское нефтяное хозяйство//.-2006, №6-с. 9-13.
3. Фейзуллаев А.А., Тагиев М.Ф., Аббасова С.В. Изотопно-геохимическая характеристика нефти Талыша и их возможный источник. Доклады НАН Азербайджана, Том LXIV, № 3, 2008, С.55-60.
4. Hüseynov B.B., Salmanov Ə.M., Məhərrəmov B.İ. «Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma». Bakı, 2019, 310 s.
5. Геология Азербайджана. Том V, Физика Земли. (гл. ред. Ализаде Ак.А.), Баку: "Nafta-Press", 2005.-352c.
6. Мехтиев Ш.Ф., Байрамов А.С. Геология и нефтеносность Ленкоранской области. Баку: Изд. АН Азерб. ССР, 1953.-264с.
7. Salmanov Ə., Süleymanov Ə., Məhərrəmov B. «Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası». Bakı, 2015, 471 s.

A.M. Salmanov, B.I. Maharramov, F.I. İbadov, A.I. Khuduzade

THE PROSPECTS OF OIL AND GAS POTENTIAL OF THE MESO-CENOZOIC SEDIMENTS OF THE PREDTALYSH-JALILABAD DEPRESSION BASED ON PALEOTECTONIC AND PALEOGEOGRAPHIC ANALYSIS

ABSTRACT

Based on paleotectonic and paleogeographic studies of the region, the possibility of oil formation of the Eocene, Oligocene and Miocene deposits of the Predtalish-Jalilabad depression was assessed and the role of Eocene as the main oil source rocks was assessed.

As a result of paleogeological studies in the section of the Eocene-Oligocene-Miocene deposits, intervals with reservoir properties have been identified and it has been established that the upper reaches of Maikop, Tarkhan and Chokrak have the best reservoir properties.

An assessment of the oil system of the Predtalish-Jalilabad basin was carried out and factors were identified that complicate the filling of traps and the safety of deposits. In the area of the basin and the adjacent anticlinal zone of the Talysh anticlinorium, an assessment was made of the prospects for oil and gas potential.

A.М. Салманов, Б.И. Магеррамов, Ф.И. Ибадов, А.И. Худузаде

ОЦЕНКА ПЕРСПЕКТИВ НЕФТЕГАЗОНОСНОСТИ МЕЗОКАЙНОЗОЙСКИХ ОТЛОЖЕНИЙ ПРЕДТАЛЫШ-ДЖАЛИЛАБАДСКОЙ ВПАДИНЫ НА ОСНОВЕ ПАЛЕОТЕКТОНИЧЕСКОГО И ПАЛЕОГЕОГРАФИЧЕСКОГО АНАЛИЗА

АННОТАЦИЯ

На основе проведенных палеотектонических и палеогеографических исследований региона оценен потенциал нефтегенерации эоценовых, олигоценовых и миоценовых отложений Предтalyш-Джалилабадской впадины, а также показана роль эоценовых отложений как основных нефтематеринских пород.

В результате палеогеологических исследований в разрезе эоцен - олигоцен-миоценовых отложений выявлены интервалы с коллекторскими свойствами и установлено, что верхний майкоп, тархан, чокрак обладают наилучшими коллекторскими свойствами.

Проведена оценка нефтяной системы Предтalyш-Джалилабадского бассейна, выявлены факторы, осложняющие заполнение ловушек и сохранность месторождений. Таким образом, в районе бассейна и прилегающей к нему антиклинальной зоны Тalyшского антиклиниория оценены перспективы нефтегазоносности.